

Kredit riski															min manatla	
Kredit portfelinin keyfiyyəti			Əsas məbləğ üzrə borc													
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Cari	Vaxtı keçmiş günlər													
			1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün	331-365 (366) gün	1 il və artıq	
Kredit portfel, o cümlədən	417,763	394,697	14,545	3,415	1,085	387	624	374	615	390	209	141	173	109	1,000	
-Biznes	115,212	104,869	7,688	744	192	148	347	84	354	124	-	-	15	9	638	
-İstehlak	196,002	185,335	6,688	1,185	531	239	276	291	261	227	209	141	158	100	362	
-Daşınmaz əmlak	106,549	104,493	168	1,487	362	-	-	-	-	39	-	-	-	-	-	
-Digər kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	
Kreditlərin təminat üzrə bölgüsü																
min manatla																
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Təminatı	Nəqd vəsaitlə təminat olunan	Qızı təminatı	Daşınmaz əmlakla təminat olunan	Daşınmaz əmlakla təminat olunan	Qarantiyalar ilə təminat olunan	Digər təminat								
Kredit portfel, o cümlədən	417,763	185,537	4,764	17,401	196,931	6,310	439	6,381								
-Biznes	115,212	11,708	995	651	88,978	6,310	439	6,132								
-İstehlak	196,002	173,829	3,769	16,751	1,404	-	-	249								
-Daşınmaz əmlak	106,549	-	-	-	106,549	-	-	-								
-Digər kreditlər	-	-	-	-	-	-	-	-								
Qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kategoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi																
min manatla																
Cəmi	13,845	3.31%														
-Biznes	2,944	0.70%														
-İstehlak	10,817	2.59%														
-Daşınmaz əmlak	84	0.02%														
-Digər kreditlər	-	0.00%														
Vaxtı keçmiş kredit portfelində məbləği və kredit portfelində xüsusi çəkisi																
min manatla																
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi kredit portfelində	VKK portfelində	VKK portfelində kredit portfelində xüsusi çəkisi													
Cəmi	417,763	8,522	2.04%													
-Biznes	115,212	2,655	0.64%													
-İstehlak	196,002	3,978	0.95%													
-Daşınmaz əmlak	106,549	1,888	0.45%													
-Digər kreditlər	-	-	0.00%													
Kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbəti																
min manatla																
	Cəmi Portfel	Adi ehtiyat	Məqsədli ehtiyat	Adi ehtiyat cəmi kredit portfelində xüsusi çəkisi	Məqsədli ehtiyat cəmi kredit portfelində xüsusi çəkisi											
Cəmi	417,763	4,298	5,618	1.03%	1.34%											
-Biznes	115,212	1,345	1,366	0.32%	0.33%											
-İstehlak	196,002	1,875	4,231	0.45%	1.01%											
-Daşınmaz əmlak	106,549	1,079	21	0.26%	0.01%											
-Digər kreditlər	-	-	-	0.00%	0.00%											
Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi Xüsusi çəkisi %																
Cəmi	417,763	8,522	2.04%													
Sənaye	16,484	564	0.14%													
Kənd təsərrüfatı	10,883	356	0.09%													
Tikinti sahəsi	1,803	-	0.00%													
Nəqliyyat	2,462	4	0.00%													
Informasiya və Rabitə	-	-	0.00%													
Ticarət və xidmət	61,269	1,544	0.37%													
Digər qeyri-istehlak və	22,311	187	0.04%													
Şəxsi, əlavə və sair	302,551	5,866	1.40%													
İri kredit borclarının məbləği və məcmu kapitalla nisbəti																
Cəmi	6,791	maks. 8 dəfə	5.52%													
Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regional üzrə coğrafi bölgüsü																
			Məbləğ	VKK												
Bakı iqtisadi rayonu (Bakı şəhəri);			280,403	5,827												
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kangarlı, Ordubad, Sadarak, Şəhbuz və Şarur)			1,437	4												
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);			26,898	766												
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayilli, Qobustan və Şamaxı rayonları);			852	19												
Gəncə–Daşkasan iqtisadi rayonu (Gəncə və Nəftalan şəhərləri, Daşkasan, Goranboy, Göygöl və Samux)			25,064	471												
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Barda, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tartar)			17,039	223												
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);			4,262	58												
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Sıyazan və Şabran rayonları);			19,041	322												
Lankaran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lankaran, Masallı və Yardımlı rayonları);			1,684	28												
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zəngilan rayonları);			21,063	585												
Müli–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);			3,314	28												
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);			3,745	4												
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);			1,814	6												
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları);			11,148	181												
Cəmi			417,763	8,522												



Mehman Məmmədov
İdarə Heyətinin Sədri



Feymur Ağakışiyev
İdarə Heyəti sədrinin müavini,
Baş maliyyə inzibantçısı

Məsul şəxs: Elnur Mirzəyev (Hesabatlıq şöbəsinin müdiri): +994 12 561 22 88 (dax. 1130) | e.mirzayev@expressbank.az